

"Şuşa bəyannaməsi
ittifaqımızı qanuna çevirdi"

"Gözümüzün öndənde qardaş ölkələr var. Eyni dildən, dindən olmalarına rəğmən savaşır. Bizim etdiklərimiz dünya üçün örnəkdir. Qardaşlığımız Mərkəzi Asiyadakı qardaş ölkələrimiz üçün da örnəkdir".

Adalet.az xəber verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi, President Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev TürkİYE metbuatına mühəsibəsində bu ölenin Azərbaycanın münasibələrindən danışınca deyib. Hikmet Hacıyev Azərbaycan ile TürkİYE arasında əməkdaşlığın her kas üçün çox önemli olduğunu deyib. "Bu, təkər türk dünyasının üçün deyil, bütün dünya üçün önemlidir. Bir döndürdü buna güna qeder örnəyi olmayan qardaşlıq ittifaqı yaratdıq". Onun sözlerine görə, Azərbaycan ve TürkİYE prezidentləri İlham Əliyev Rəcəb Tayyib Ərdəoglu'nun imzaladığı Şuşa Beyannamesi hem siyasi, hem geosiyasi, hem de simvoliq əhəmiyyət malikdir. H.Hacıyev vurğulayıb ki, Şuşa bəyannamesi zaman ve məkan baxımından ölçüdə fərqli əhəmiyyət daşıyır. "Beyanname TürkİYE və Azərbaycan xalqlarının iradesindən irəli gelib. Beyanname bizim ittifaqımızı quruna çevirdi. Bu, artıq her iki ölkəni bir-birinə ebedi bağlayan qanun olaraq müyyən edildi", - Azərbaycan və TürkİYE arasında dostluğun strateji əhəmiyyətini vurğulayırcı, - H.Hacıyev vurğulayıb.

"Bir mövzunu xüsusi vurğulamaq istəyirəm. Bu razılıqla liderlərimiz ne qeder uzagqorən olduğunu göstərir. Çünki cünyada nələrin bir verdiyi güzümün qabağındır. Bir döndürdü nizamının deyişildi bilər. Bildirlib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görürlüb.

Bu bir xalq qəzetidi



ƏDALƏT

Qurucusu:
Adil Mirbaşayev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 28 (5965) 18 iyun 2022-ci il

Qiyməti 30 qəpik

www.adalet.az

Prezident: "Ərzaq böhranı qaćılmazdır və artıq yaxındadır"



Mehman CAVADOĞLU



Yük maşınının meydan reydi

Ermenistan müxalifətinin Nikol Paşinyanı devirmək üçün yaratdığı Müqvimet hərəkatının aprelin 18-dən beri davam edəyən mitinqləri başa çatdı. Mitinqlər Yerevanın Fransa meydənında saldıqları adın səhərciyini sökərək, 44 günük müharibədən sonra başlanmasa fasiləsiz etiraz aksiyalar zamanı olduğu kimi eli etəyindən uzun dağılışib getdilər. İŞXAN Saqatəyan etirazların bundan sonra da davam edəcəyini, çadırların sökülməsini, sadəcə orlaq, 24 saatlıq etiraz rejimine son qoyulması kimi izah etəsə de, onun yenidən başlaması, başlaşsa belə indi-kinden da qat-qat zəif olacaq şübhə doğurmır.

Saqatəyan Daşnakşütün partiyasının Ermenistandakı rəhbəri olsa da, parlamentə eks-prezident R. Kötçəyanın "Hayastan" blokunun sayesində düşüb. Bu günlərdə isə digər eks-prezident Serj Sərkisyanın on indiki Müqavimət hərəkatının lideri adlandırdı. Sərkisyanın bu komplimenti onun Saqatəyanla olan sevgisindən çox Köçəryana olan nifrətindən qaynaqlanır. Çünkü həzirdə Qarabağ klanının bu iki idioz rəhbərinin əvvəlki məhram münasibələrindən əsər-əlamət da qalmayıb.

Bax: səh.3

**QURU SƏRHƏDLƏR
NIYƏ ACİLMİR?**

Qəzetimizin oxucuları deyir-lər ki, AZAL-in prezidenti Cahangir Əsgərov Operativ Şəhərgəmaya qoyub ki, quru sərhədlər açılmasın.

Ukrayna ruslar üçün viza rejimi tətbiq edəcək

Ukrayna hökuməti iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb. "Nazirlər Kabinetin müvafiq qərar qəbul edib, ona əsasən ruslar üçün viza rejimi 2022-ci il iyulun 1-dən başlayacaq", - o, Telegram kanalında yazıb.

**RASİM MÜZƏFFƏRLİ,
YEKƏ YAZINI OXUYAN YOXDU**



Rasim Müzəffərli, heç kiçiyini də oxuyan yoxdu. Yalnız saatlarında ya qəzətdə kriminal xəbərlər oxuyurlar - kim kim olardı, kim arvadını kimlə tutdu, kim kima nə qədar atdı, keçmiş MTN-in generalları kimdən nəsə aldı, kim arvadını boşadı ve sair ve ilax, yorularam yazsam.

Rasim Müzəffərli, senin sosial şəbəkədəki bütün yazılarını oxuyuram. Sənle şəxsi tanışığım yoxdur, amma qardaşın Nazimə salam-əleyküm var. Azərbaycanda beş-altı iqtisadiyadından büründür. Onu da ağıllı iqtisadi yazılarını oxuyan var? Dədənin goru haqqı, yoxdu. Ona görə də müyyəyen yazıları küçük, status kimi paylaşıram. Sən de yazarın kini, deyəsin, cərək yeməmişim, ona görə kiçik yazısam.

Qətiyyən. Məcburan belə yazmaq. Amma mən fikir vermə, sən statuslarını ürəyin istədiyin kimi böyük yax. Həmisini oxuyuram və hamisina da laykdı-nədi ondan qoyuram.

Öpürəm sən, Nazime salam denən. Allah atana rəhmət eləsin, bizlər onun telebəsi deyiləyik ey, şagirdləriyik.

**URA! DE BYAZİNİN BEŞ İLLİK
MÜQAVİLƏSİ HAZIRDI**

Dünen Millətlər Ligiñda Azərbaycan Belarusu udu: 2-0. Adəmin Allati var, uşaqlar özlərini öldürdülər, çox gözəl oyun nümayiş etdirildi. Uşaqların gözəl oynamalarının bir sababi də o idi ki, Belarus oyuna bilmirdi. Anma yənə deyirəm, gözəl bir futbol izlədik. İndi can De Byazi sinəsində döyz bilsə ki, Azərbaycanda son dörd iddə ilə dəfə qələbə qazana bili. Beləliklə, yaşın ki, beş illik müqaviləsi hazır.

Hər haldə sevinirəm və komandanımı təbrik edirəm. Belə ola hamışa.

**DEYƏSƏN, HƏKİMLƏR DAHA
"HİPPOKRAT ANDI" İÇMİRLƏR**



Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi

Zaman-zaman Yunanistən TÜRKİYƏ KƏLLƏ ATAN YUNANISTANA ƏRBAKAN NƏ DEMİŞDİ?



Rehmətlik Nəcməddin Ərbakan başbəskən olarken Yunanistən TÜRKİYƏ KƏLLƏ ATAN YUNANISTANA ƏRBAKAN NƏ DEMİŞDİ?

Rehmətlik Nəcməddin Ərbakan başbəskən olarken Yunanistən TÜRKİYƏ KƏLLƏ ATAN YUNANISTANA ƏRBAKAN NƏ DEMİŞDİ?

Keçmişde həkimlər "Hippokrat andi" içərdilər. Sonra bunu dayışdır elədi-lər "Sovet həkimlərinin andi". Sovet hökuməti dağlığı, deyəşən, day həkimlər andi içərlər.

Niya yazıram bunu? Saytlarda oxuyuram ki, avtoqəzaya uyğaran sağır-dilar 8 saat özel klinikalarda işləyənlər və onlara heç bir yardım edilməyib. Sebebəd odur ki, şirkət sağır-diların müalicəsi üçün həmin özel klinikalarda pul ayırmayıq. Qolu-qılıçı simmə sağır-dilar 8 saat özel klinikalarda gəzleyəndən sonra onları Bakıya və ayrı dövlət xəstəxanalarına aparıblar.

Dəhəd gedildim. Hətta evda mənə dedilər ki, bu barədə su-sum. Cümki orda həkimlərin gənəh yoxdur, həmin özel xəstəxanaların rəhbərləri gelib həkimlər dərə çəkərdilər.

Bəs, həkimin vicdani? Qolu-qılıçı, barmaqı simmə uşaqların səs-küy, cırtıltı onlara təsir etməyib? "Hippokrat andi", olmayan "Sovet həkimlərinin andi" ni onların yadına salmayıbm?

Ve ikinci, bu uşaqları və ya valideynlərini Tecili Tibbi yardım getirir.

Niya onlara tacili tibbi yardım göstəriləməyib və gözəlib-lər ki, onları ne vaxt Bakıya yola salacaqlar. İndi burda gənəhkar kimdir - Səhiyyə Nazirliyi, yoxsa TƏ-BİB, yoxsa Tibbi Sığorta İdarəsi?

Az qala 20-ye yaxın nazirliyi iqtisadi inkişaf Nazirliyində birləşdirilmiş, amma Səhiyyə Nazirliyini 3 yera bölmüşük. Bu da nəticəsi?

Xəstələr, gedin kef edin.

**Binəli Yıldırım İlham Əliyevə
qılinc hədiyyə etdi**



Türkəyə Respublikasının səbiq Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Adalet.az xəber verir ki, səbiq Baş nazir bunun İstanbulu feth edən Fətih Sultan Mehmedin qılincının eynisini və Qara-bağın fəthini Prezident İlham Əliyevə hədiyyə olunduğunu bildirib.

Agil Abbas

**ƏLİ ƏSƏDOVUN VƏ CAHANGİR
ƏSGƏROVUN NAXÇIVANLILARA
DÜŞMƏNCİLİYİ GÖRƏN NƏDƏNDİR??**



Naxçıvan 32 iddə blokada səraitində yoxsa da, bütün məhrumiyyətlərə diçərəcək olsu da sunmayıb. Vəsif Talibovun rəhbərliyi və Naxçıvanın cəmətənə gərgin zəhməti nəticəsində həmisi inkişaf edib. Naxçıvana olanlar bunu çox gözəl bilir. Özü də təkcə iqtisadi cəhdəndən inkişaf etməyib, həm də şəhər və kəndləri abadlaşdır. Ən ucqar kəndlərinə belə Avropanın standartlarına uyğun asfalt yol çəkilir, quraşdırılarda məşəl salınır, ziyanızgahları, tarixi abidələri hələ demiriz. Turizm üçün hər cür səratı yaradılıb.

Naxçıvanın böyük torpaqla birəcə əlaqəsi var - o da hava nəqliyyatı. Bu günlərdə Nazirlər Kabinetin qərar verdi - Naxçıvana üçün təyyarələr bilər 10 manat (səlinde 20 manat) gedib-gəlmək var, gedənindən qaytmağı) bəhalədir.

Səzün düzü, inanıram ki, hərəkəti Baş nazir Əli Əsədov özü xoşluqla bəllər qızar versin. Görünür, AZAL-in prezidenti (bir kənddən qədər prezident olar?) Cahangir Əsgərovun təzyiqlərinə davam gətirə bilənməyib.

Ardu nu bəlkə sabah yaxdım.

**ZƏNGƏZUR DƏHLİZİNİN
ACİLMASINI KİM İSTƏMİR?**

Zəngəzur dəhlizi açılsayı canımız AZAL-dan qurtardı. Maşına 50 litr benzin töküb gedərdik İrəvan'a, ordan da Erebuni hava limanından 50-60 dollar İstanbul, Berlinə, Parisə, Madride uçardıq.

Zəngəzur dəhlizini və quru sərhədlerinin açılmasını Azerbaycan 10 milyon ahalidən yalnız bir nefer istəmir. Tapın gərek o adam kimdir? Cavablarımızı gözleyirik.

İÇİ BOŞ NAĞARALAR



Yadimdən çıxıb, ya Şahmar Əkbərzadənin şeiri, ya da Əhməd Elburusun.

Şeir texmimən belədir:
İç i boş nağarasan,
saryıb, sıryıb
Daha bərk cıqırasan...

İndi Zatullini, Simonyanı, Solovyovu nağara kimi saryıb-sıryıblar deyin, daha bərk cıqırlar.

Onları hazırlan səsle klarnetdə Karen Şahnazaryan müşayiət edir.

**İrade TUNCAY
iradetuncay@rambler.ru**

**Yer Üzünün
QARABAĞ düzü...**

SUŞA

(əvvəli qəzeti 11 iyun sayında)

(II yazi)

Yaşam az idi. Her şeyi təfərruatı ilə xatırlamaya bilmər. Dolama yollarla bir şəhəre gəldik. Səher indi deyirəm. Aşşalın üstündə böyükən balaca qızıçığa kiçik görünən bir yer... Yerləşdirilər bizi. Dediilər bura Şuşadı. ŞUŞA!!! (O zaman ölüm-ittiməz yox idi. "Şəhid" sözü hər abzadada görmürdü... Əvvəller klub-keçmişdi. Anma mənəm xəberim yox idi. O zaman yox idi).

Dağ başında yamyaslı bir şəhər təsəvvür edək. Dediilər dumanla, qara bürünmüs vaxtları da çox olur. Yenə deyilənlərdən qulağım çalan sözlərdi. İki əsr evvel Pənahxan öz təyasi ilə buraya gələr, şəhər salıb, strafında qala tikidir. Pənahabad deyib adına. Qarabağ xanlığının meydana gələbil. Araz çayına qədər hökmü keçən bu xanlıq İran hökmədlərinin hücumlarına baxmayaq, çar istilasına qədər müstəqil mövcud olur.

Bax: səh.3

**QURU SƏRHƏDLƏR
NIYƏ ACİLMİR?**

Qəzetimizin oxucuları deyir-lər ki, AZAL-in prezidenti Cahangir Əsgərov Operativ Şəhərgəmaya qoyub ki, quru sərhədlər açılmasın.

Ukrayna ruslar üçün viza rejimi tətbiq edəcək

Ukrayna hökuməti iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb. "Nazirlər Kabinetin müvafiq qərar qəbul edib, ona əsasən ruslar üçün viza rejimi 2022-ci il iyulun 1-dən başlayacaq", - o, Telegram kanalında yazıb.

Bax: səh.3

Ukrayna ruslar üçün viza rejimi tətbiq edəcək

Ukrayna hökuməti iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.

Bu barədə Ukrayna Prezident Ofisinin

İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış etdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmşiri altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-də "Qlobal dünya nizamına təhdidlər" mövzusundan IX Global Bakı Forumu işə başlayıb.

Adəlet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Ərvələc xatirə fotosu çəkildi.

IX Global Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verdi.

Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söylədi.

Sonra Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Freiberga, Alibyanın Prezidenti İl Məti, Bosniya və Herseqovinanın Reyasət Heyətinin sədri Şefik Caferoviç, Gürcüstan Prezidenti Salome Zurabishvili,

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus, Türkiyənin sabiq Baş naziri Bineli Yıldırım, BMT-nin Cənəvre bölməsinin baş direktoru Tatjana Valovaya, Ərəb Dövlətləri Ligişanın baş katibi Əhməd Abul Qeyt və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin çıxış etdilər.

Prezident: "Ərzaq böhrəni qəçilməzdər və artıq yaxındadır"

Global Bakı Forumu müxtəlit tərəflərin fikirini toplayan inklüziv və yaxşı platformadır, bu, belə də olmalıdır. Çünkü dünyənə daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləmeliyik.

Adəlet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusundan Bakıda işə başlayan Global Bakı Forumun açılış mərasimindən çıxırdı.

"Eyni zamanda, gündəlikdəki məsələlərdən biri ərzaq böhrəni ilə mübarizə aparıcı Beynəlxalq institutlalar, aparıcı maliyyə institutlarının rulunun neden ibarət olmasıdır. Çünkü ərzaq böhrənin nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı veziyəti dəqiqətə saxlamalıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

"Əlat Azad İqtisadi Zonası haqqında qanun" a dəyişikliklər ikinci oxunuşa qəbul edilib

Milli Meclisin iclasında Azərbaycan Prezidentinin təşəbbüsü ilə Milli Meclis daxil olan "Əlat Azad İqtisadi Zonası haqqında qanun" a dəyişikliklər layihəsi müzakirə olunub.

Adəlet.az-in məlumatına görə, yeni qanun layihəsi, bir çox məsələlərdə dəyişiklik edilmişdir. Bu fundamental dəyişikliklərdən biri da daxili qaydaların müəyən edilən hallarda və azad zona fealiyyət göstərən azad zona həqiqi şəxslərin bütün vəqirlərden azad olmasına. Qanun layihəsi həm də, əsas iqtisadiyyatın subyektləri üçün bir neçə hallarda vergidən azadlaşdırılmışdır. Azad zona həqiqi şəxslərinin tətbiqindən sonra qanunun potensial artımı ilə bağlı veziyəti dəqiqətə saxlamalıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Bəlkə ki, bir neçə dəyişikliklər özündə ehtiva edən qanun layihəsi, azad zona vergi tənzimlənməsindən məsələdən deyən qanun layihəsi, bir çox məsələlərdə dəyişiklik edilmişdir. Bu fundamental dəyişikliklərdən biri da daxili qaydaların müəyən edilən hallarda və azad zona fealiyyət göstərən azad zona həqiqi şəxslərin bütün vəqirlərden azad olmasına. Qanun layihəsi həm də, əsas iqtisadiyyatın subyektləri üçün bir neçə hallarda vergidən azadlaşdırılmışdır. Azad zona tətbiq edilən gələcək iqtisadiyyatın tətbiqindən sonra qanunun potensial artımı ilə bağlı veziyəti dəqiqətə saxlamalıdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Tekke aviaabilit qiyatına gedər Turkeye bir ay kef eleyer.

Qardaşlığın yeni tarixi mərhələsi

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Şuşa Beyannamesi Azərbaycan ilə Türkiye'nin qardaşlığını bütün dünyaya bildirir. 15-de Şuşada imzalanın Beyanname iki qardaş ölkə arasında təşəbbüsler ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 23 (2297) 18 iyun 2022-ci il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

(əvvəli öten sayımda)

Albaniyanın Cənub şəhərlərinin Kür çayından keçməsi barədə ehtimallarla başlıca olaraq yunan - Roma və V-VII əsr erməni mülliflərinin məlumatlarına, doğruluğu müyyəyediləməyən, yalnız körəbil inama görə etibarlı sayılan mənbələrə, o cümlədən VII-VIII əsr alban tarixçisi Moisey Kalankatlinin məlumatlarını tezkib edən erməni tarixçilərinin ənənəvi xronologiyası əsaslanır.

V.V. Bartold antik adəbiyyat mənbələrinin qiymət verək yazar: "Bədbəxtlik ondardır ki, yunan orijinalları biza çox gec, işləndikdən, el gəzdirlidikdən sonra gelib çatıb; bunlar çox vaxt müqayisə edilən məlumatları heç bir təngidə məruz qalmayan sadəcə kompilyasiya şəklindədir və buna görə de bu mənbələrə son derecə ehtiyatla yanaşmaq lazmıdır".

Siyasi tarixi: Azərbaycanın qədim dövlətlərindən biri olan Albaniya Makedoniyalı əsgərərin imperiyası dağlıqdan sonra, yeni eramızdan evvel IV əsirin sonlarında vahid mərkəzmiş dövlətçiliklərmişdir. Mənbələr Alban dövlətinin antik dövründə yerli sülələnin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Albaniyanın ilk hökmardının adı ile bu sülale tarixi edəbiyyatda Araniler (Arranilər) adlandırılır. Lakin bu sülale haqqında məlumatlar

çox azdır. Artıq eramızdan evvel I miniliyin ortalarında Albaniya ərazisində daş, şüse və metal möhürürlər yarılmışdır. Belə metal üzük-möhürler eramızdan evvel V-IV əsirlərdə antik dünyada və Şərqiye da yaxşı melum idi.

Pompeyin rəhbərlik etdiyi Roma ordusu ile Aruzun (yunan-roma mənbələrində Oros) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.e. 66-cı ilde döyüş olmuşdur. Daha sonra Iberiya yədrigiləri ilə Alazan çayı sahilində Aruzun qardaşı Seberin (yunan-roma mənbələrində Kosis) rəhbərlik etdiyi Albaniya ordusu ile toqquşmuş və böyük ikinci vərək Iberiya ərazisine keçmişdir. Strabonun məlumatında albanların qoşun növündən danışılır: görünü, albanlar bu cahdən qonşularından heç də fərqlənmirdilər, ya da çox cüzi fərqlənmirdilər. Qədim coğrafiyaşunasın dəyişinə görə, alban qoşunu piyadalar və süvarilərə bölündürdü.

Alban süvarilərinin sayı Strabonda 22 min, Plutarxda isə 12 mindir. Beləlik-lə, görünü ki, alban qoşunu Strabona görə 82 min (60 min piyada və 22 min süvari), Plutarx görə bir haldə 72 min (60 min piyada və yalnız 12 min süvari), başqa bir haldə 40 min, Apiana görə təqribən 40 min döyüşüdən ibarət idi. Eramızdan evvel 64-cü ilde alban qoşunlarının romalılara ilk toqquşması Plutarx və Dion Kassi tərəfindən təsvir edilmişdir. Bu toqquşma eramızın 35-ci ilindən parfyialillara qarşı yönəldilmiş hərbi əməliyyatla əlaqədar Korneli Tasit tərəfindən də xatırladılır (Aliiev K.Q. Alanskooy voyski i ego voorujenie/DAN AzSSR, 1957, 8).

E.e. II-II yüzülliklər, Parfiyanın hərbi cahdən qüdrəti dövründə, tabelikdə olan ölkələrə nəzəret etmək üçün formalımsız inzibati aparatın olmadığı bir şəraitdə Parfiya Arşakiləri üçün mümkin olan yegane düzgün qərar həmin məməlekələrdə yerli sülələlərin həkimiyətindən saxlamış idi. Sonralar vassal məməlekələrdə yerli sülələləri taxt-dan götürüb evezinə öz adamlarını, Arşakilərin nümayəndələrini təyin etmək siyasetinə atıldı. Persida, Atropatena, Hirkən, Ermənistan, Hindistan, Gürçüstən, Xanlıq, Mingəçevir və Çəhənzəy, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda. Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan evvel I miniliyin ikinci yarısından tərəzimizdir. Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağetləri rayonlarda, Kür çayının sahilindən qeyd edilmişdir. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirde, Qalatepa xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlər küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti on qədim əsrlərdən başlanılmışdır. Bu tip qəbirlər müxt

